

Sultan Məcid Qənizadənin hekayə yaradıcılığı,  
rus ədəbiyyatından tərcümə və təbdilləri  
(Müqayisəli təhlil)

Təyyar Salamoğlu  
Filologiya elmləri doktoru  
Azərbaycan Dövlət Pedaqoji Universiteti. Azərbaycan.  
E-mail: tayyarsalamoglu@gmail.com

**Annotation.** Məqalədə S.M.Qənizadənin "Allah xofu" hekayəsi, onun L.N.Tolstoydan "Əvvəlimci şərabçı", A.F.Poqossidan "Allah divanı" və "Asılmış qonaq" adları ilə etdiyi tərcümə və təbdilləri müqayisəli təhlilə cəlb edilir. Hər üç müəllifin dünyagörüşündə bir olan Allahın inanın mühüm yer tutduğu öna çəkilir. İnsanların tale yolunun müayyənləşməsində Allahın inancının xarakterində həllediciliyinin hər üç əsərdə aparıcı xətt olduğu əsaslandırılır. Bu əsasda əsərlərdəki obrazların tipoloji təsnifatı verilir, onları birləşdirən və ayıran cəhətlər üzərində dayanılır. Eyni zamanda hər üç əsəri Quranın ayrı-ayrı ayələrinin bədii təfsiri kimi oxumağın mümkünlüyü fikri irəli sürüülür.

**Açar sözlər:** hekayə, tərcümə, İslam dünyagörüşü, müqayisə, qəhrəman

Story creativity of Sultan Majid Ganizade  
and translation from Russian literature and alterations  
(Comparative analysis)

Tayyar Salamoglu  
Doctor of Philological Sciences  
Azerbaijan State Pedagogical University. Azerbaijan.  
E-mail: tayyarsalamoglu@gmail.com

**Abstract.** In the article is analyzed comparatively S.M.Ganizade's story "The Fear from God" with his translations and alterations such as L.N.Tolstoy's "First winemaker", A.F.Pogossky's "God's Court" and "Hanging Guest". Belief in God plays an important role in the worldview of all three authors. In all three works is justified that in identifying the path of destiny of people the decisiveness of character of faith in God is leading line. On this basis, a typological classification of characters in works is given and the features that unite and separate them are examined. At the same time, it is noted that it is possible to read all three works as an artistic interpretation of separate verses of Quran.

**Keywords:** story, translation, Islamic worldview, comparison, hero

Giriş / Introduction

XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan maarifçi realist nəşrində S.M.Qənizadənin mühüm mövqeyi vardır. Bu mövqeyin müayyənləşməsində yazarının "Məktubati-Seydə bəy"

Şirvanı” roman-dilogiyasının, “Allah xofu” və “Qurban bayramı” hekayələrinin həllədici rolü vardır.

Tədqiqatlarda “Allah xofu” hekayəsində “tolstoçuluğun təsiri” vurğulanır. Bizim fikrimizcə isə, “Allah xofu” hekayəsi rus yazarı A.F.Poqosskinin (1816-1874) “Allah divanı” hekayəsi ilə müqayisəyə daha çox material ver-

rir. S.M.Qənizadənin hələ yaradıcılığının ilk mərhələsində bu hekayəni Azərbaycan dilinə çevirməsi, 1906-ci ildə yazarının yaradıcılığına yenidən müraciəti - onun “Visaylıq gəst” (“Asılmış qonaq”) adlı hekayəsini “Habəkər qonşu” adı ilə təbdil etməsi öz dünyagörüşü etibarılı Poqosskinin S.M.Qənizadənin marağına səbəb olduğunu göstərir.

### Əsas hissə / Main Part

İştir Paqosskinin hekayələri, istərsə də “Allah xofu” dini dünyagörüşünün bədii ifadəsi kimi qələmə alınmışdır. Bu nöqtəyi-nəzərdən xüsusən “Allah divanı” ilə “Allah xofu” hekayələrində mövzuya verilən bədii həlldə bir çox ortaq məqamlar tapmaq mümkündür. Əsərlərin adları da onların, demək olar ki, eyni ideya mövqeyindən yazılıdığını göstərir. Lakin “Allah divanı” ilə “Allah xofu” arasındaki ideya səsleşmələri “Allah xofu”nın “Allah divanı”nın ədəbi təsiri ilə yazıldığını düşünməyə əsas vermir. Bu səsleşmələr, fikrimizcə, hər iki yazarının ədəbi prinsipləri arasındaki yaxınlıqdan doğur. S.M.Qənizadənin Poqosski yaradıcılığına marağı onun dünyagörüşü ilə öz dünyagörüşü və ədəbi prinsipləri arasındaki ortaq məqamları görməsindən yaranır.

S.M.Qənizadə “əmr be məruf” (yaxşılığı dəvət) və “nəhayə az munkər” (pislikdən çəkindirmək) “dinin ən böyük vacib əməlləri” hesab edən şəriət hökmünü [1, s.231] yerinə yetirilməsini ancaq din xadimlərinin üzərinə düşən funksiya hesab etmir. O, Allah-taalanın “(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığı çağırın, xeyir işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun!” [3, s.46] çağışışındaki “camaat” anlayışının ancaq ruhani təbəqə mənasında yox, bütövlükde, bəsi-rət gözü açıq olan müsəlman ümməti-müsəlman ziyanları anlanında başa düşür, eyni zamanda bu çağışışdan irəli gələn vozifəni aydın dərk edir. Bu vəzifə islam hökmərinin insanlar arasında yayılması və onların həqiqi məzmununun insanlara çatdırılması, insanların bu hökmələri öz əməl və düşüncələrində əsas götürmələrini başa salmaqla müəyyənləşir, S.M.Qənizadənin yaradıcılıq manifestini müəyyənləşdirir. “Allah divanı”na yazdığı “İfadəyi-məram”da S.M.Qə-

nizadə elinə qələmi almaqla izlediyi əsas məqsədi aşağıdakı kimi izah edir: “Çünki hamı yazardıqlarından niyyət və muradım məhz pirayeyidin üçün məşəciliyik şivisi ilə bəzmarlıq olduqda, hər hekayət bostanından bir səmər və hər bir rəvayət bağçasından bir nilufər din ərusunun zivəri üçün iradət bahası ilə iştira edib, millət maarifinin hiclassesini payəndaz edərəm...” [2, s.302].

S.M.Qənizadə mənsub olduğu dini zinətləndirməyi, əslində isə onun hökmərini yarmayıq, insanların bu hökmərin mənasını dərk etməsini özünün yaxşılıq məramı, dolayı ilə vətəndaşlıq vəzifəsi hesab edir. Şübəsiz ki, dini zinətləndirmək (pirayeyi-din) məqsədi soydaşlarını Qurani-Kərim hökmərini əsasında yaxşılığı davat və pislikdən çəkindirmək, başqa sözlə, təbiyyə etmek arzusundan irəli gelir. S.M.Qənizadə Quran hökmərini qarşılaşılığımız bütün məsələləri həll etmək gücündə olduğuna və hər bir müsəlman ümmətinin fikri təraqqisine təkan verəcəyinə inanır. Yeter ki, bu hökmər düzgün dərk olunsun. Qurani-Kərim hökmərini “hər bir mühimmat və müşkulatı həll etməkdən ötrü bürhan” kimi qəbul edən S.M.Qənizadə bu hökmərin mənə və mahiyyətinin bədii əsərlərdəki açılışının insanlar tərəfindən daha aydın və asan başa düşüleceyi fikrini irəli sürür. Bunun üçün ən münəsib nümunələri, ilk növbədə, dün-yə ədəbiyyatında axtarır. Bu zaman o, “qürbət-dən gətirilən hədiyyə”nin, əslində isə Qurani-Kərim hökmərini təsdiq və təbliğ edən xarici ədəbiyyat nümunələrinin soydaşları tərəfindən daha maraqla qarşılanacağı mövqeyində çıxış edir.

O, L.N.Tolstoyun “Əvvəlimci şərabçı”, A.F.Poqosskinin “Allah divanı”, “Asılmış qonaq” adlı əsərlərini bu məqsədlə tərcümə və

təbdil etmişdir. Tədqiqatlarda “Əvvəlimci şərabçı” tərcümə, sonrakı iki əsər isə təbdil hesab edilir. Əslində isə “Allah divanı”nı təbdil yox, sərbəst tərcümə hesab etmək daha doğru olar. Çünkü təbdil üçün əsas olan məzmunun və obrazların milliləşdirilməsini S.M.Qənizadənin təqdim etdiyi variantda müşahidə etmirik.

S.M.Qənizadə “Əvvəlimci şərabçı”ya yazdığı “Mütərcim tərəfindən müqəddimə”də Tolstoyun bu komedyada bütün spirtli içkilərin insan üçün zərərlə olduğu bədii şəkildə ifadə etdiyi ni göstərmişdir. S.M.Qənizadə yazır: “Rus əhl-i-əsərkarlarından ən ali rütbə qraf Lef Nikolayeviç Tostoy öz inşalarında muskiratı (spirtli içkiləri - T.S.) ümməlkəvəis (fəsəd anası - T.S.) yazdıqda fövdə zikr olunan ayəyi-şərifə məzmununca məxsusən bir komediya, yəni iibrətnamə təsvif buyurmuşdur ki, bu komedyada külli-muskirat ümumən məsələri-üşyan və əməli şeytan olduğunu mənini suratlı göstərir” [2, s.297].

S.M.Qənizadə “Əvvəlimci şərabçı”nın Qurani-Kərimin şərab haqqında hökmərinin bədii təfsiri hesab edir. Həmin ayənin məzmununu oxucuya çatdıraraq yazır: “Xudayı-əzimuşşən Qurani-məciddə buyurmuşdur: “innəməl-xəmr vəl-meysur vəl-ənsabu vəl-əzlamu rucusun min əməliş-şeytan, fəctənibü ləlləkum tiflīhūn”, yəni caxır və qumar və bütürəstik və qumar alati murdar şeytan əməllərindən, onlardan ictinab ediniz, ta nicat tapasınız.

Həmin ayəyi-şərifə hökmü ilə əhkami-şəridə şərab ilə bərabər, külli-muskiratın haram olması həm sabit olunur” [2, s.297].

S.M.Qənizadə “həmin ayəyi-şərifə” deyər-kən, Qurani-Kərimin “əl-Maidə” surəsinin 90-ci ayəsini nəzərdə tutur. Ayədə oxuyuruq: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütür də, fal oxları da və Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çekinim ki, bəlkə, nicat tapasınız!” [3, s.84].

Yazıcı bu fikirdədir ki, min illərlə İsləm vəziyətləri şərəbin və qumarın haram buyurulması və onların insan taleyində bədbəxtliklərə yol açması haqqında moizələr oxumuşlar. Lakin həmin ayənin mahiyyəti İsləm ümmətinə lazımı şəkildə çatmamışdır. O hesab edir ki, şərəbin insan həyatındaki mənfi rolü, onun şeytan əməli olması Tolstoyun komediyasında moizə yolu ilə yox, didaktik nəsihətlərə deyil, insanların hər-

kət və əməllərində əyanılədirilərək sübut edilir. Bu zaman S.M.Qənizadə dram əsərinin “göstərme və hərəkət yolu ilə” insan düşüncəsinə daha tez və aktiv təsir göstərme imkanlarını ona çəkir. Onun “Mütərcim tərəfindən müqəddimə”sində belə bir fikir əyanılsın ki, biz milletimizi və ümumiyyətlə, islam ümmətini Qur'an hökməri əsasında təbiyyə etmək istəyirik, onda moizə və nəsihət yolu ilə bərabər (moizə və nəsihət yolu ilənən çox), bədii canlandırma, bədii-obrazlı təsvir, hərəkət və göstərme yoluna üstünlük verməliyik. Çünkü bu tip əsərlərin insan hissəsinə və şüuruna təsir edib, onun bəsirat gözünü açmaq imkanları müqayisələnən dərəcədə çoxdur. Fikrimizcə, həmin “müqəddimə”dəki aşağıdakı fikirlər bu tip düşüncələrin təsiri altında yazılmışdır: “Fövdə yad olunan ayəyi-şərifənin hökmü İsləm vaizlərinin mütəhavim və süstkarlığına görə min üç yüz il qüvvədən fələ keçmədikdə, bu axır zamanda müqtədir isəvi ülemasının tədabibi-müqəttədleri ilə külli-əşəyi-ələmə intişar olmasının əngəribidir. Filhqiqət, zələlat yoluñun gümrahlarının vadiyimənəhədə məlamət odu ilə qorxudub dəhəşətə salmaqdan isə, çırığı-hidayət ələ alib, nuri-mərisətə nücat xanimanına gətirməklik mürvəvet yolunda şəni-insaniyyətə səzavardır. Üləmayi-əcnəbinin ayəyi-qurana müvafiq təhriki-hidayət asaları külli-muskirat süni-batıl olmasına dəha cərh yeri qoymayıb, şəri-Mühaməmmədi hikmət üzrə yapılmasına dəlili-bireyb və müskiratdan ictinab edənlərin iftihxarına bürhani-ibdadır” [2, s.299].

S.M.Qənizadənin “Əvvəlimci şərabçı”nın ardınca A.F.Poqosskinin “Allah divanı” hekayəsini tərcümə etməsində də əsas məqsədi Qurani-Kərim hökmərinin mənə və mahiyyəti ni insanlara düzgün dərk etməsi və bu əsəsəndə onlarda inam yaratmaqdır.

“Allah divanı” hekayəsi Qiyamət gündündə Allah-taalanın öz bəndolərini imtahana çəkəcəyi və hər kəsin öz əməlinə görə cəza və yaxud mükafat alacağına inamı möhkəmləndirən bir əsərdir.

“Allah divanı”na yazdığı “Oxuyanlara xıtəb” adlı “son söz”də S.M.Qənizadə yazır: “Ey bu ufacıq sərgüzəsti oxuyan bərədar! Bir ləhəzə dünya işlərindən iğmaz edərək xudayı-zülçələn məhsər gündündə qurulasi ədalət divanının

cələl və həşəmətinə vəhmə getir. Bax gör, aya mümkünmüdür ki, biz bəndələr bunca istihqar və iczi, bəşəriyyə ilə o züləcelənin əzəmətli qəhrəni və həşəmətli sərvətini dərəcəyi-oladə gərəcəyimiz halda doğrudan səvəy başqa söz danışmağa cürə edə bilmək?" [2, s.303].

"Allah divanı"nda müəllif XIX əsrin əvvəl-lərində baş vermiş bir hadisəni təhkiyə edir. Belarusiya şəhərlərindən birində bir qadın bir uşağı olan dul qızı ilə qadına məxsus bir mülkdə yaşayırlar. Gündərin birində qadının və qızının evdə meydiləri tapılır, var-yoxları işa talan edilib. Ancaq uşaq salamat qalır. Qoca bir əfsər uşağı olmamaq səbəbindən bu uşağı tərbiyə etmək məqsədi ilə götürür. Tədqiqatlar nəticə vermir, lakin qonşuluqda yaşayan cavan bir oğlanın sözlərinə əsasən, hadisəni ətrafdə məşhur olan quldurun işi hesab edirlər.

Hadisədən 10 il keçir. Təhkiyənin istiqaməti dəyişir. Yaxınlıqdakı şəhərlərin birində özünə mülk alıb burada qassablıq edən İvan Filatovdan bəhs olunur. Bir gün İvan Filatof heyvan kəsərkən qışqırıb imdad diləyən bir nəfərin səsinin ardınca olında bıçaq kütçəyə qaçı. Bir nəfərin öldürültüyü, iki nəfərin qaçıb uzaqlaşdığını görür. Elə bu anda hadisə yerinə yaxınlaşan bir zabit və tabeliyində olan əsgərlər öldürülülmüş adamı və başının üstündə qanlı bıçaqla dayanmış qassabı görürler. Onu müqəssir hesab edib, divana təslim edirlər. Qassab bu adamı öldürmədiyini sübut edə bilmir, onu asılmaq vəsiisi ilə ölüm cazasına məhkum edirlər. Hakimlərin təkidlərinə baxmayaraq, o bu adamı öldürmədiyini iddia edir. Zabitin israrlı şəhadəti ilə onu asmağı qərrara alırlar. Elə bu məqamda müttəhim çıxış edərək məselənin əsl mahiyyətinə aydınlıq getirir. Hekayənin bütün gücü və məntiqi də İvan Filatovun son nəfəsindəki sözlərinin üzərinə yüklənir. O, "nitqi"ni aşağıdakı sözlərlə bitirir: "Bəs hala nəfəsimdə qüvvət və dilimdə hərəkət var ikən, ürəyimin sırrın doğruluqla açıb sizə nəqəl edim və siz etiqad ediniz ki, hər nə danişsam, hamısın doğru danişacağam, çünki bu daqiqədə məni danişdırın Allah-taala özüdür və bu yalan danişmaqliq daha mənim üçün fayda yetirməz... Bəli, Allah-taala alımdır, hamı əməllərimizi görür və bilir... İmdi bu qisasgahda həmin camaat hüzurunda mən şəhadət verirəm ki, o başıkasılıq çərçi ki, indi onun üs-

tündə mənə qisas etmək istəyirlər, onu mən öldürməmişəm və bu barədə mən gövlən və felən müqəssir deyiləm..."

- Ey həzərat, etiqad ediniz ki, o çərçini mən öldürməmişəm... Mən öldürməmişəm! Amma bugünkü qisas mənə həqqidir və bu qisası mənə siz insanlar etməyirsən, Allah-taala edir!... Və bu qisas çərçidən ötrü deyil, özgə zülmdən ötrüdür və o elə bir zülmdür ki, onun müqəbilində çərçinin qətlə gözə görünməz... Ax, mən zalim, mən bimürvət, mən – İvan Filatov, iyirmi il bundan irəli beşikdə körpə usağı rəshəm etməyib, dünya malından ötrü o biçarənin anası ilə nənəsin bir-birinin qanına bulaşdırışım!" [2, s.166].

İvan Filatovun nəqəl etdiklərinə reaksiyasından aydın olur ki, o "beşikdəki körpə" bu gün İvan Filatovu çərçini öldürməkdə ittiham edən gənc zabitdir.

Təhkiyəçi nitqindən o da aydın olur ki, "bəxət qəssab" "bu saatdəki qisasın zərbələrinə daha tab edəməyib, həmin qisasgahda həlak olub" [2, s.167].

Azərbaycan ədəbiyyatşunaslığında Poqosski tərəfindən qələmə alınan bu ibrətli həkayətin əsas ideyasi aşağıdakı kimi müəyyənəşdirilir: "Göründüyü kimi, əsərin məzmunu fatalizm təbliğ edir. İnsanlarda qəzavü-qədərə inam hissini qüvvətləndirir. Son nəticədə onları Allahın kölgəsi qarşısında müti olmağa çağırır" [4, s.154]. Ədəbiyyatşunaslıq "Allah divanı"nın təbliğ etdiyi ideyaya təqnidə baxış ifadə edir. Bu ondan irəli gəlir ki, hekaya teist mövqədən yazılıb, tədqiqatçı isə ona ateist mövqədən dəyər verir. Allaha inam burada "Allahın kölgəsi qarşısında müti olmaq" kimi mənalandırılır; Allahın inamın insanın azad fəaliyyətinə manə olmasının mövqeyindən çıxış edilir. Fikrimizcə, məsələlərə bu cür baxış ateizməni ifadə etmək, Allahın inamın mənə və mahiyyətini yanlış ifadə etdir. Burada "insan həyatının hadisələrinin Allahın iradəsile" müəyyənəşməsində insanın düşüncə və əməllərinin həlliəcili rol oynaması nəzəre alınır.

Allahın müqəddəs kitabında hər bir insanın "Allahın onlara verdiyi ağıl və iradə ilə haqqı batıldıqda ayırmaq, yaxşı işlər görüb savab qazanmaq" [3, s.193] azadlığı həmişə qorunub saxlanır. Qurani-Kərimin, demək olar ki, əksər

ayələrinin sonunda "bunda ağılla düşünənlər üçün ibretlər vardır" kimi fikir keçir. Bütün bunlar isə insan taleyinin Allah iradəsinə bağlılığını "Allahın kölgəsi qarşısında müti olmaq" kimi qəbul edən baxışların yanlışlığını aşkarə çıxarırlar.

Ədəbiyyatşunaslıq Poqosskinin mövqeyi ilə əsərin tərcüməcisinin mövqeyi arasında fərd gəlir: "Lakin S.M.Qənizadəni bu əsərin nə fatalist ruhu, nə mütilik təbliğ edən ideyəsi deyil, onun əzərbaycanlılarının "nəhaq qan yerde qalmaz" təsvürü ilə yaxından səsleşməsi cəlb etmişdi" [4, s.154]. Bu sitatda istər Paqosskinin yazıçı mövqeyi, istərsə də bu mövqeyə tərcüməci yanaşması, bu və ya digər dərəcədə təhrif olunur.

"Allah divanı" hekayəsində insanın Allaha inamı onu mütəliyə, fəaliyyətsizliyi aparmır. Allaha inam burada insanları yaxşı əməller, xeyirxah işlər görməyə, bəd əməllərdən cəkinməyə çağırışın fəlsəfəsinə ifadə edir. Poqosskinin dünyagörüşündə qəti bir inam vardır. Bu inam o, başına gələn hadisələrin ibretləri fonunda Allahın varlığını dərk edən qəhrəmanı İvan Filatovun dili ilə ifadə edir: "Bəli, Allah-taala alımdır, hamı əməllərimizi görür və bilir". Bu, bir yazıçı çağırışıdır. İnsanları Allah rızası ilə iş görməyə çağırışdır, hər bir əməlində başının üstündə bu əməli görüb dəyərləndirən Allahın olduğunu inama çağırışdır.

S.M.Qənizadə də müəllif mövqeyinə şərkdir. Hekayəni tərcümə məqsədi də bu məramə şərqlikliyən doğur.

"Allah divanı"ndakı hadisələr bu dünyada (fani dünyada) baş verir. Lakin öz ibretliyili ilə Qiymət gününün hesablarını yada salır. İvan Filatovun "çünki bu deqiqədə məni danışdırın Allah-taala özüdür və bu yalan danişmaqliq dəha mənim üçün fayda yetirməz... Bəli, Allah-taala alımdır, hamı əməllərimizi görür və bilir..." sözü Qurani-Kərimin "Əl-Qiyāma" surəsindəki aşağıdakı ayının heyati gücünə təsdiqinə çevrilir, insanların bəsirət gözünü açmağın vasitələrindən birinə çevrilir: "O gün (Qiymət günü – T.S.) insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı), xəbər veriləcəkdir" [3, s.452-453].

S.M.Qənizadəni maraqlandıran, cəlb edən də İvan Filatovun başına gələnlərin Qiymət günü haqqında Allah hökmələrinin gücünü və mənasını insanlara başa salması, onların bəsirət gözüň açmaq imkanıdır.

Buna görə də, o, mövzunu davam etdirmək qərəsına gəlir. Fikrimizcə, "Allah xoxu" hekayəsini "Allah divanı" hekayəsindəki müəllif mövqeyinin davamı hesab etmək olar. Poqosski Allah divanına öz pis əməlləri – Allah yanına bağışlanmış əməlləri ilə gedən və buna görə də ağır cəzaya məhkum olan insanın obrazını yaradır. "Daş bağırlı qəssab cinayət çəngəlində iyirmi il böyükə da" bu, onu tövbə qapısına getirə bilmir. Deməli, İvan Filatov törfətiyi cinayətin Allahanın gizli qalacağına ümidi edir.

Amma son anda – çərçinin öldürülməsində onun günahlandırılmasının əslinde Allah əmri olduğunu başa düşüb, nəhayət, dərk edəndə ki, onu "danışdırın", günahlarını etiraf etdirdən "Allah-taala özüdür", əmin olur ki, "Allah-taala alımdır, hamı əməllərimizi görür və bilir". Bu anda o, tövbəyə hazırlır, lakin yazıçı yaxşı bilir ki, Allah-taala Qiymət günündəki "tövbə"ləri qəbul etmir və insanı əməlinə görə güzəşt etmədən cəzalandırır. Yazıçının İvan Filatovun son taleyi haqqındakı ifərəti – onun "bu saatdəki qisasın zərbələrinə daha tab edəməyib, haman qisasgahda həlak olması" xəbəri ilə hekayəni bitirməsi Allah dərgahına üzüqara gələn bəndənin aqibətini simvollasdır. Bu həm də cahilliyyin cəzasıdır.

"Allah xoxu"nun qəhrəmanı Məşədi Əsgər İvan Filatov deyil. Onu "avam", "din və şəriət ehkamlarının qolu bağlı əsiri" hesab etmək [5, s.293] obrazın təbiətinə varmamaq deməkdir. Nə cahillilik, nə avamlıq Məşədi Əsgərin xarakterini təyin edən cəhətlər sayılın bilmez. S.M.Qənizadə Poqosskidən fərqli olaraq, bəsirət gözü məqəmında açılan və buna görə də əməllərinə görə mükafatlandırılan Allah bəndəsinin obrazını yaradır.

İvan Filatov obrazı S.M.Qənizadənin "Nəbəkar qonşu" adlı təbdilindəki Xancan obrazı ilə tipoloji yaxınlıq yaradır. Həm tərcümə, həm də təbdilindəki oğru obrazlarının son taleyi müəllif dünyagörüşündə insanın pis əməllerinə görə Allah-taala tərəfindən cəzalanacağına qəti inamı ifadə edir.

Müəllif “Nabəkar qonşu”da Hacı Qasim Xancan obrazlarını müqayisədə təqdim edir. Birincinin bəsirət gözünün açılığının, ikincisinin cəhalətinin onların taleyində oynadığı rolü göstərir.

Müəllif təhkiyəsindən məlum olur ki, ticarətlə məşğul olan Hacı Qasımın işləri gündən-güne tərəqqi edir, o, çox varlı bir tacirə çevrilir. Lakin var-dövlət Hacı Qasımın əvvəlki mömkin və həqiqi insani təbiətini dəyişdirmir. Varlanğıcə, bəsirət gözü daha geniş açılan Hacı Qasımın etiqadı bu olur ki, “...Allah-taala ona o qədar dövlət verib ki, həm özü rahatlıqla zindəganlıq etsin, həm də əliaşağı qonum-qonşuya əltutsum” [2, s.168]. Hacı Qasım mömkindir. Namaz qılır, oruc tutur, Qurani-Kərim hökmələri, şəriət qaydaları, Məhəmməd Peyğəmbərin hadisələri, imamların buyurduqları ilə tanışdır, onları dərk edib özünən fəaliyyət prinsipinə çevirir. Hacı Qasımın etiqadıdır, başqa sözə, dün-yagörüşünün əsasını təşkil edir.

Müəllifin qoidasında, məhz buna görə, “...tacirlər arasında Hacı Qasım çox alihümmət hesab olunur idi” [2, s.168]. Hacı Qasım himmətçidir, nəinki qonşularına, əlsiz-ayaqsızlara, ona üz tutan bütün imkansızlara köməyini əsirgəmir, eyni zamanda işləmək, çalışmaq istəyənlərə kömək göstərmək, borc pula ehtiyacı olanlara “bimüamilə əl borcu pul” verib, onların işinə təkan vermək Hacı Qasımın fəaliyyət prinsipidir. Evindeki nökər və qulluqçularla insanı rəftəri, nökər balaca Abdullaya oğlu Ağacəfərlə birlikdə dərs verməsi, “Quran və şəriətisləri lazıminca yad edib, yazı yazmaq həm öyrətməsi” Hacı Qasımın, doğrudan da, ali-hümmət bir müsəlman ümətə, millət övladı olduğunu sübut edir.

Düşünmək olar ki, S.M.Qənizadə Hacı Qasım obrazında zamanın insan haqqında arzularını ifadə edir. Yəni Hacı Qasım, bütövlükdə, müəllif xəyalından, müəllifin maarifçi görüşlərindən doğan obrazdır. Milli ədəbiyyatşunaslıq, adətən, bu tipli obrazları – “ictimai yuxarilar”ın (Y.Qarayev) müsbət pafosla yaradılmış obrazlarını həyatı yox, müəllif xəyalının məhsulu hesab etmişdir. Məsələyə bu cür baxış sovet ideo-loyigiyasından galır. “İctimai yuxarilar”a sinfi münasibətin ifadəsi kimi yaranır. Lakin S.M.Qənizadənin yaradıcılıq yoluna dərindən

nüfuz aşkar göstərir ki, onun dünyagörüşündə “ictimai yuxarilar”ı təmsil edən insanlara total mənfi münasibət yoxdur. Sənətkarın yaratdığı hər bir obrazın əsasında cəmiyyət həyatını dərin müşahidədə dayanır. Onun obrazları həyatı müşahidələrinin üümülləşdirilməsindən yaranır. Məsələnin məhz bu cür olduğuna “Allah xofu” hekayəsindəki Hacı Ağarəsul obrazı ilə “Habəkar qonşu”dakı Hacı Qasım obrazlarının tipoloji müqayisəsi tam əsas verir.

Hacı Ağarəsul xarakter etibarilə Hacı Qasımın tam aksıdır. Bu işa Hacı Ağarəsul obrazının bütövlükdə kapitalist təbəqəsini metaforalaşdırması haqqındaki ədəbiyyatşunaslıq mövqeyini təzkib edir. Çünkü Hacı Qasım da burjuva münasibətlərindən doğulmuş obrazdır və yazıçı onun dünyagörüşünü və əxlaqını təqdir edir. Demək, həm Hacı Ağarəsul, həm də Hacı Qasım ictimai yuxariların təmsilcisi olaraq fərdi xarakterində yaradılır, bu təbəqənin fərqli qütbələrini təmsil edir, eyni zamanda ictimai həyat-daki ziddiyətləri ifadə edirlər.

S.M.Qənizadə yaradıcılığında ictimai həyatın ziddiyətləri təkcə “ictimai yuxarilar”ın deyil, həm də “ictimai aşağılar”ın tale yollarının onların fərdi xarakterindəki açılışı ilə göstərilir. Buna görə də, həmin obrazlar bir-birini təkrar etmir. Yazıçıının dünyagörüşünü müxtalif istiqamətlərdən açmağa xidmət edirlər.

Poqosskidən tərcümədəki İvan Filatov obrazı ilə “milli bir hekayə” kimi [4, s.156] yaradı-mağna nail olduğu “Habəkar qonşu”dakı Xancan obrazı prinsip etibarla eyni taleyi yaşayır, başqa sözə, etdikləri cinayətkar əməllərin bədəlini həyatları ilə öðayırlar. Hacı Qasım tüfeysi həyat keçirən Xancanı nə qədər xeyir əməllərə istiqamətləndirməyə çalışır, halal bir kəsh ilə məşğul olmaq üçün onun əlinə maya verirə də, xeyri olmur. Xancanın bəsirət gözü açılmış, tutduğu pis yoldan – tüfeysi yaşayışdan və oğurluqdan əl çəkmir. Müəllif hekayəni Qurani-Kərim məntiqi ilə bitirir: “Hər kəs öz əməlinin girovdur”. Xırda oğurluqlar son nəticədə Xancanı bütün həyatı boyu onun xeyirxahi olmuş Hacı Qasımın evini talamağa, hətta bu yolda balaca nökər, həyatda heç bir günahı olmayan balaca uşaq Abdullanı öldürmək niyyətində qədər getirib çıxarır.

Lakin ölüm iləgəyi balaca uşağı yox, oğru Xancanın boğazına keçir. Etdiyi oğurluğa şahidlik etməsin deyə, balaca uşağı asmaq istəyəndə, “öz əli ilə öz boğazını girməkələyən nabəkar”ın cəsədini yera endirən camaat deyir: “Habəkar qonşunun cezası budur!”

Müəllif İvan Filatovların, oğru Xancanların belə bir cəzadan kənardır qalmayaçığına bütün varlığı ilə inanır. Bu inanc, ilk növbədə, sənətkarın Allah-taalanın heç bir günahı cəzasız buraxmayacağına birmənəli inamından irəli gelir. Bir çox hallarda həyatda baş vermiş gerçek hadisələr də öz sonsuz iibrətamizliyi ilə Allah-taalanın Qurani-Kərimdə əks olunan qüdrətin sübut edən dəlilə çevrilir, insanların müqəddəs hökmələrinə inancı bir neçə qat daha artıq möhkəmləndirir. Bu mənədə “Allah divanı” hekayəsinə Poqosskinin olmuş bir əhvalat əsasında qələmə alması, heç şübhəsiz ki, olduqca iibrətamisdır. Bu haqda “Allah divanı”na tərcüməçinin yazdığı “İfadəyi-məram”dan məlumat alırıq. Düşünürük ki, S.M.Qənizadənin Poqosskinin hekayəsinin əsasında həyatda baş vermiş gerçek bir hadisənin dayanmasına xüsusi diqqət çəkməsi Allah-taala hökmərinin həyatı gücünü bir daha xatırlatmaq, insanları bu “güt”ə inan bəsləməyə təşviq məqsədi daşıyır: “Bu kitabada mündəric olunan sərgüzəşt yüz il bundan əq-dəm Belarus məməkətində ittifaq düşdükdə,

ibrazi-ibrət üçün o zaman rus ruznamələrindən birisində mərquq olmuşdur. Sonralar rus əhli-maarifçilərindən birisi, cənab Poqosski bu türfa maləbi artıraq müstəfid gördükdə xas və avam arasında intişar etmək üçün əlahiddə kitabça tərkibində dəfələrlə nəşr edibdir” [2, s.302].

S.M.Qənizadə bu cür iibrətamiz həyat hekayələrinin insanın təbiyəsindəki, onun əxlaqının düzgün istiqamətdə formalaşmasındakı gücünə bütün varlığı ilə inanır.

“Allah divanı”na yazdığı “Oxuyanlara xıtab” adlı “son söz”ündə bu inanımı o aşağıdakı kimi ifadə edirdi: “Əcəba, bu kitabçada oxuduğumuz qısa müqəddimədə zikr olunan ayeyi-quran məzmununca məhşər əhvalatına acizənə bir təmsil olduğunu görəndən sonra, aya, rəvamıdır ki, kəctəblik ilə nuri-imandan yüz döndərib, cəhalət zülmətinin qaranlığında kəlamülləh ayəsinə diqqət və hərfgülər nəzəri ilə baxaraq, cürühi tünç höccət və bürhan tələb edək. Nəzübülləh, əger bunca cəhalət səməm üreyimiz nəhalına birca nəfəs əsmi olubsa, hala macal var ikən lazımdır ki, ümidi qufran ilə yüzümüzü hidayət nəsimi tərəfinə döndərib iman tiryaki ilə qəsavət səməmin üreyimizdən silibən nücat şükufəsinin ətrindən damağımızı müəttər edək. Allahü-bittövfiq” [2, s.303].

## Nəticə / Conclusion

S.M.Qənizadə həyatda gördüklerimiz və müşahidə elədiklərimizə bəsirət və idrak gözü ilə baxmağın zərurətindən danışır. “Cəhalət zülmətinin qaranlığı”ndan çıxməq üçün bunu yeganə yol hesab edir. Yazıçıya görə, həyatda gördük-lərimiz (məsələn, elə “Allah divanı”nın süjet xəttinin əsasında dayanan həyat hadisəsi) bizi Allah-taalanın güc və qüdrətinə, Qiymət günü-

nün hesabatına, bütün həyatı boyu insanın bu “hesabat”a özünü hazırlamanın zərurəti ilə bağlı “höccət” etməyə, əlavə “burhan tələb etməyə” (sübüt-dəlil – T.S.) yer qoymur.

“Biz iman və inancımızda bütöv olmaliyiq” – yazıçıının bütün yaradıcılığından bu ideya qırımızı xətt kimi keçir.

## Ədəbiyyat / References

1. Aytəllah Əl-Uzma Seyid Əli Hüseyni Sistani. İzahlı şəriət məsələləri. Bakı: Ələm, 2014.
2. Qənizadə S. M. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1965.
3. Qurani-Kərimin Azərbaycan dilinə mənaca tərcüməsi. Bakı: Şərq-Qərb Nəşriyyat evi, 2012.
4. Məmmədov X. Sultan Məcid Qənizadə. Bakı: Yazıçı, 1983.
5. Mir Cəlal, Hüseynov F. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı: Maarif, 1982.

## Творчество повестей Солтан-Меджида Ганизаде. Переводы с русского языка и переложения (Компаративный анализ)

Тейяр Саламоглу

Доктор филологических наук

Азербайджанский Государственный Педагогический Университет. Азербайджан.

E-mail: tayyarsalamoglu@gmail.com

**Резюме.** В статье к сопоставительному анализу привлечен рассказ С.М.Ганизаде «Боязнь Аллаха», а также сделанные им переводы и переложения рассказа Л.Н.Толстого, названного «Мой первый кравчий», и рассказов А.Ф.Погоскина под названием «Гнев Аллаха» и «Повешенный гость». На первый план выдвигается вера в бога, занимающая значительное место в мировоззрении всех трёх авторов. Лейтмотивом всех трёх произведений является обоснование решающей роли характера веры в бога, определяющего судьбы людей. Исходя из этого, выведена типологическая классификация образов в рассказах и рассмотрены их тождественные и различительные черты. В то же время проводится мысль о возможном прочтении всех трёх произведений в контексте художественного переложения различных аятов Корана.

**Ключевые слова:** рассказ, перевод, исламское мышление, сопоставление, герой